

bomboş idi, adamlar ərzinqaq qılığına, çörek növbəsinə düşçər olmuşdular. Ölkədə işq, qaz yox idi, kataklizmlər baş verirdi, vətəndaşların güzəranı dəhşətli vəziyyətə idi, əməkhaqlarını və pensiyaları ala bilmirdilər.

Həmin dövrde Azərbaycan neftindən pay uman bir neçə ölkə var idi, ona görə də dahi şəxsiyyət tərəfdəşlər arasında ədalətlə mövqeyarada bildi. Ümummilli lider okeanın o biri tayına, dünya nəhəngi ABŞ-a səfər etdi və həmin ölkənin prezidenti ilə görüdü. Bu tarixi anlara şahidlik edən ABŞ-in ölkəmizdəki ilk səfiri Riçard Kozlariç Azərbaycanla müxtəlif ölkələri təmsil edən 10-a yaxın enerji şirkəti arasında "Əsrin müqaviləsi" adı ilə tanınan sənədi "təkrarolunmaz tarixi müqavilə" adlandırib və Heydər Əliyevin bu müqavilənin əldə edilməsində böyük rolü olduğunu bildirib. Onun sözlərinə görə, sabiq prezyident ABŞ-la Britaniyanın mühüm tərəfdəş olduğunu bildiyindən və Rusiya ilə İrana münasibətdə düzgün mövqedən yanaşlığından müqavilə üzrə danışçılar uğurla nəticələnib. Müqavilənin reallaşmasında Heydər Əliyevin bir lider olaraq diqqətini hədəfdə saxlamasının mühümüyü nü xüsusilə qeyd etmək lazımdır. Səfir olduğum

Geriya ağır miras qalmışdı, sözün əsl mənasında, ölkə çökmüşdü, Ermənistanın əraziləri işğal etməsi nəticəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə qalmışdı, bir milyona yaxın insan qaçın və məcburi köckünə çevrilmişdi. Suallar cavabsız qalırdı, bir tərəfdən, bəzi ölkələrin agentura şəbəkəsi, silahlı başpozuq dəstələr də digər tərəfdən, yenicə müstəqilliyi qazanan respublikanın yolu na daş-kəsək düzür, terror hadisələri törədir, insanlar çörəkə imtahana çəkilirdi, xalq təhdid altında saxlanır, üşyan və əvvəlilişlər dalğası genişləndirdi.

Tənəzzüldən inkişafa, əfsanədən reallığı

Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü problemləri həll edə bilmirdi, ayrı-ayrı silahlı dəstələr ultimatum irəli sürür, ölkəni parçalamaqla hədəleyirdilər. Xalq belə çıxılmaz bir durumda öz böyük oğlu Heydər Əliyevə müraciət edərək onu Bakıya çağırıldı. Dahi insan doğma xalqının səsinə səs verdi, Bakıya gələrək hadisələrin episentriyə düşdü. Narahat günlər, həyəcanlı anlar başlandı, deputatların səs çıxluğu ilə Ali Sovetin sədri seçilən Heydər Əliyev zəngin təcrübəyə, nadir istedadada malik idi. Həm də hakimiyyət fəlsəfəsini və idarəetmə düsturu nu yaxşı bilirdi və ona görə də haradan başlamalı sualı onu qorxutmadı, əksinə, fitri bir məhərətlə, sonsuz məhəbbətlə cəmiyyətin başı üzərinə çökmüş siyasi tufanı və silahlı əvvəliliş cəhdərinin qasığmasını ram etdi, insanlar qurtuluşun sevincini daddılar.

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxşərlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörlüyü nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub,

dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyətlər qazanılıb. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmetləri danılmazdır. Cəsarətlə deyə bilərik ki, türk dünyasının lideri Heydər Əliyev dəhasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyükülüyü yaşayacaq, nəsildən-nəslənətürüləcək.

Xalqımızın görkəmli oğlu Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tərixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşılurmaşının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşılurmaya, siyasi hərçərliyə son qoydu, onun gərgin zəhməti və dühəsi hesabına respublikada siyasi sabitliyə nail olundu. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlandı, əmin-amanlıq bərqərar oldu. Ölkənin iqtisadiyyatı çökmüşdü, xəzinə

müddətdə prezyidentlə bir çox məsələlərdə, insan hüquqları kimi məsələlərdə razılaşmırıldıq. Lakin enerji siyasetinə geldikdə, məncə o həmişə Azərbaycanın maraqlarını irəli sürən, etibarlı və dürüst insan olub. Daha sonra baş verənləri kənara qoysaq, ətrafindəki şəxslərlə müqayisədə bu müqaviləni reallaşdırmağa qadir olan yeganə şəxs Heydər Əliyev olub. Keçmiş səfir xatırlayı ki, Amerika Prezyidenti Bill Clinton ilə görüşdən sonra Heydər Əliyevin xarici siyaset üzrə müşaviri Vəfa Quluzadənin yanında dayanmışdım və Əliyevin üzünə yayılmış təbəssüm yadımdadır. Hiss olunurdu ki, bu insan həyatda istədiyi hər şeyə nail olub. Diplomatiyada belə şad anlar nadirdir, lakin bu, onlardan biri idi.

Bəli, amerikalı diplomat "Əsrin müqaviləsi"ne aparan yolun necə çətin və mürəkkəb olduğunu dilə gətirir, Heydər Əliyevin gərgin və fədakar fəaliyyətinə yüksək qiymət verirdi. Doğrudan da Heydər Əliyev əfsanələri reallığa, tənəzzülü inkişafa əvvərən nadir şəxsiyyətdir, qətiyyətli dövlət başçısı kimi tarix yaradıb və öz adını da yaratdığı tarixin səhifələrinə yazıb. Yaxşı deyiblər ki, dünyada tarix haqqında yananlar çox olsa da tarix yaradanlarının sayı azdır. Çünkü tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətdir. Tarixi İpək Yolu üzerinde, Avropa ilə Asyanın qovşağında yerleşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşlığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndərinin sühə, anlaşma və dia-loq şəraitində yaşadığı məkan kimi tanınır. Əlverişli coğrafi şərait, təbii imkanlar, münbit və bərəkətli torpaqlar, ən əsası isə Azərbaycan xalqının səmimiyyəti, xoşnəyyətlik və mehribanlılığı burada ayrı-ayrı etnosların birlikdə yaşadıgi ölkə kimi tanınır. 1994-cü ilin fevralında Azərbaycan Prezyidenti Heydər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycanla Böyük Britaniya arasında "Neft sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalandı. Bundan əlavə, İngiltərənin "British Petroleum" şirkətinə "Azəri" və "Çıraq" yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Prezyident Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışçıların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayında Hyuston və İstanbulda danışçıların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti

milli maraqlara cavab verən müqavilə şərtləri imzalandı.

1994-cü il sentyabr ayının 20-də Bakıda "Gülüstan" sarayında "Əsrin müqaviləsi" kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. Ulu öndərin ikinci hakimiyyəti dövründə, 1994-cü ildə neft sənayesində "Əsrin kontraktı"nın imzalanması Azərbaycanda böyük sərmayələr və inkişaf dövrünün təməlini qoydu. Dahi şəxsiyyətin güclü məntiqi, diplomatik istedadı, tutarlı mühakimə qabiliyyəti "Əsrin müqaviləsi"ndən gələn gəlirləri insan kapitalına çevirdi, sıfırdan ordu quruculuğuna başlanıldı, ölkədə sabitlik bərqərar edildi, piştaxtalardan yoxa çıxan ərzinqaq məhsullarının qısa müddət ərzində bollaşması insanlara ümidi və xoş güzəran gətirdi, Ermənistanın ərazilərimizə hərbi təcavüzu dayandırıldı. Ümummilli mənafeyi hər şeydən uca tutan dövlət rəhbəri ulu öndər Heydər Əliyev hələ 1993-cü ilin iyul ayının 18-də "Çıraqo Tribun" qəzeti nə verdiyi müsahibədə deyirdi: "Mən başa düşürəm Azərbaycana cəlb olunan neft şirkətlərinin öz iqtisadi mənafeləri var, bu tamamilə təbiidir. Lakin eyni zamanda biz də öz ölkəmizin mənafelərini kampaniyaların mənafelərindən yüksək tutmalıyıq".

(əvvəli 10-cu səhifədə)

1994-cü ilin əvvəllerində Heydər Əliyev Azərbaycan Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün intensiv danışıqlar aparmağa başladı. Ulu önder öz ölkəsinin yeni neft strategiyasının işlənib hazırlanması üçün çalışırı. Həmin ildə Azərbaycan qeyri-sabit ictimai-siyasi quruluşa malik son dərəcə riskli ölkə sayılırdı. Heydər Əliyev ən iri maliyyə korporasiyalarının münasibətini dəyişməyə, onları inandırmağa nail oldu ki, Azərbaycanda bərqərar olmuş yeni dövran ciddi və həmişəlikdir. "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində yeni səhifə açıldı. Müqavilə 10-a yaxın şirkət arasında imzalandı. 1994-cü ildən sonra Azərbaycanda yeni bir era başlandı, neft-qaz layihələri erasının uğurlu bünövrəsi onun şaxələndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Həmin ildə Bakıda birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edildi. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıtılmasında bu sərginin çox böyük rolu oldu. "Əsrin kontraktı" Azərbaycana sözün əsl mənasında nəfəs verdi, ölkəmizin tərəqqisine xidmət gösterdi. Ən əsası isə ilk dəfə olaraq Xəzər dənizi xarici şirkətlərin üzünə açıldı. Neft yataqları müasir texnologiya ilə istismar edilir, quruda və dənizdəki yataqlardan neft, qaz istehsalı artırıldı. Neft kəmərləri çəkildi, istehsal edilən neft məhsulları dünya bazarlarına çıxarıldı. Şimal və qərb istiqamətlərində Azərbaycan neftini dünya bazarına çıxara bilən iki kəmər inşa olundu. Əvvəlcə şimal istiqamətində uzunluğu 231 km, dia-

metri 72 mm olan Bakı-Novorossiysk neft kəmərinin ölkəmizdən keçən hissəsi inşa edilmiş və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Rusiya Federasiyasının Novorossiysk limanına nəql edilmişdir. Qərb istiqamətində isə uzunluğu 837 km olan Bakı-Supsa boru kəməri 1999-cu il aprelin 17-də işə salınmışdır. Neft sənayesinin yeni erası başlandı və modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında 6 keşfiyyat quyusu qazıldı. 1999-cu ilin noyabr ayında İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxistan və Türkmenistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Neft Kəmərinin çəkilişi haqqında dövlətlərərə müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakı şəhəri yaxınlığındakı Səngeçal terminalında Türkiye, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu və tikintisine başlanıldı. Uzun bir məsafəni qət edən neft kəmərinin açılış mərasimi 2006-ci il iyulun 13-də qardaş Türkiyənin Ceyhan şəhərində keçirildi və XXI əsrin ən böyük enerji layihəsi işə düşdü. Təməli ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft kəmərinin açılış mərasimi onun layıqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirildi. Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" neft yataqları 5 milyard barellik ehtiyatı ilə Azərbaycanın bütün neft ehtiyatlarının 70 fəznini təşkil edirdi.

Həmin dövrdə Azərbaycan üçün iki mühüm addım atıldı ki, bunlardan biri cəbhədə atəşkəs, o biri iqtisadi islahatlarla bağlı Azərbaycana xarici investisiyanın gətirilməsi idi. "Əsrin

müqaviləsi"ndən sonra Azərbaycan vətəndaşlarının həyatında çox ciddi dəyişikliklər oldu. Həyat şəraiti getgedə yaxşılaşdı. Neftdən gelən gelirlər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Neft Fonduna yığıldı. Bu gün də xalqımız hər addımda neft müqaviləsinin təsirlərini hiss edir. Dəyəri 7,4 milyard ABŞ dolları olan "Əsrin müqaviləsi"ndə Azərbaycan, ABŞ, Büyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanını təmsil edən beynəlxalq neft şirkətləri (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Müqavilə nəticəsində hasil olunacaq karbohidrogen ehtiyatına və qoyulan sərmayənin həcmində görə, dünyadakı ən iri neft sazişlərindən biridir. Hesablamala rəsədən görə hasilatın pay bölgüsü sazişindən sonra Azərbaycanda yoxsulluğun səviyyəsi nisbətən on dəfə, işsizlik 2.6 dəfə azalıb. 2017-ci ildə Bakıda SOCAR və BP-nin rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın "Əsrin müqaviləsi"nin 2050-ci ilədək işlənməsinə dair yeni saziş imzalanıb. "Əsrin müqaviləsi"nin 5-ci ildönümündəki mərasimdə Heydər Əliyevin söylədiyi nitq hər bir Azərbaycanlının üzəyində vətənə sevgini, bağlılığı daha da artırdı. Çünkü ümummilli liderin sözləri hər bir vətəndaşın üzəyində xəbər verir və onlara ilham bəxş edirdi. "Bizim gördüyüümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, onun iqtisadi potensialını artırmaq üçündür". "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi təcəssüməsinə, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Ulu öndərin təməlini qoyduğu uğurlu siyaseti ölkə prezidenti, cənab İlham Əliyev layiqli davam etdirir. Artıq əsrlərə siymanın müqavilənin bağlanmasından 30 il örür. Azərbaycanın inkişafı isə həqiqətən illərə sıçılmışdır.

Azərbaycan torpaqlarının işğala

məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşısının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidliliklə ilə hakimiyyətə qaydıraraq qarşılurmaya, siyasi hərc-mərciliyə son qoydu, onun gərgin zəhməti və dühası hesabına respublikada siyasi sabitliyə nail olundu. Həmin tərrixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, herbi və mədəni həyatında əsaslı dönüş başlandı, əminəmanlıq bərqərar oldu. Ulu öndərin ikinci hakimiyyəti dövründə, 1994-cü ildə neft sənayesində "Əsrin kontraktı"nın imzalanması Azərbaycanda böyük sərmayələr və inkişaf dövrünün təməlini qoydu. Dahi şəxsiyyətin güclü məntiqi, diplomatik istedadı, tutarlı mühakimə qabiliyyəti əsrin müqaviləsindən gələn gəlirləri insan kapitalına çevirdi, sıfırdan ordu quruculuğuna başlanıldı, ölkədə sabitlik bərqərar edildi, piştaxtalardan yoxa çıxan ərzaq məhsullarının qısa müddət ərzində bollaşması insanlara ümid və xoş güzəran getirdi, Ermənistanın ərazilərimizə hərbi təcavüzü dayandırıldı. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimindəki çıxışında bildirdi ki, neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi və eyni zamanda biz Abşeron yarımadasında böyük ekoloji problemlərə üzüşmişdik. Bu problemləri bu gün müstəqil dövlətimiz həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasetimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər.

Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nehəng layihələri tərəfdəşlərimizlə birlikdə icra edirik və Avropanın enerji xəritəsinə yenidən tərtib edirik.

**Salman ALIOĞLU,
"Respublika".**